


Əhalinin gəlirləri

2019-cu ilin yanvar-mart aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 12590,6 milyon manat təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən gəlirlər 1275,7 manat olmuşdur.


Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11567,3 milyon manatlıq vəsait qalmışdır.



Əmək haqqı

2019-cu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 554,9 manat təşkil etmişdir. Əməkhaqqı neft sektorunda 2824,9 manat, qeyri-neft sektorunda 501,7 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 446,5 manat, özəl müəssisələrdə isə 696,7 manat olmuşdur.

Mədəncıxarma sənayesində (2781.4 manat), maliyyə və sığorta fəaliyyəti (1479.9 manat), peşə, elmi və texniki fəaliyyət (1089.5 manat), informasiya və rabitə (891 manat), nəqliyyat və anbar təsərrüfatı (797.5 manat), eləcə də tikinti (712.4 manat) sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.



Demografik vəziyyət

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 13204 nəfər və ya 0,1 faiz artaraq 2019-cu il mart ayının 1-i vəziyyətinə 9 994 661 nəfərə çatmışdır. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin ilk iki ayı ərzində 23400 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,7) qalmışdır. Doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır.

Məşğulluq və işsizlik

2019-cu il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5131,7 min nəfər olmuş, onlardan 4877,6 min nəfərini məşğul əhali təşkil etmişdir.

Cari il martın 1-i vəziyyətinə muzzla işləyənlərin sayı 1534,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 865,3 min nəfər, qeyri-dövlət sektorunda isə 669 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 34,4 min nəfər, qeyri-neft sektorunda isə 1499,9 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzzla çalışan işçilərin 23,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi emal sənayesində, 6,8 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.

2019-cu ilin yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 153,2 saat təşkil etmişdir.

2019-cu il aprel ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyatda alınmış işsiz şəxslərin sayı 39,4 min nəfər olmuş, onların 33,9 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta məbləği 239,5 manat olmuşdur.